

Lənkəran-Astara hidrogeotermik rayonunun termal və mineral suları

S.Ş. Salahov, g.-m.e.n.¹, U.S. Salahova²¹Ekologiya va Təbii Sərvətlər Nazirliyi

Milli Geoloji Kəşfiyyat Xidməti,

²Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Açar sözlər: hidrogeotermik rayon, kompleks, horizont, bulaq, debit, texniki baxış.

DOI:10.37474/0365-8554/2022-03-10-18

e-mail: thermalwater_63@mail.ru

Термальные и минеральные воды Ленкоран-Астаринского гидротермического района

С.Ш. Салахов, к.г.-м.н.¹, У.С. Салахова²¹Национальная служба геологической разведки Министерства экологии и природных ресурсов,²Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: гидротермический район, комплекс, горизонт, источник, дебит, технический осмотр.

В исследуемом районе встречается большое количество источников термальных и минеральных вод. Температура воды на поверхности земли достигает более 50 °C. Такие источники, как Гавзавуа, Нафтони, Донузутан, Мишарчай, Алаша, Мешасу и другие характеризуются высокой температурой и дебитом. В настоящее время местное население их использует в лечебных целях. На территории исследуемого района было пробурено 12 скважин. В результате изучения собранного фактического материала (геологический, гидрогеологический, геофизический и др.) и изучения гидрогеологических характеристик термальных и минеральных вод можно сказать, что Ленкоран-Астаринский гидротермический район в дальнейшем можно превратить в современную санаторно-курортную зону отдыха.

Thermal and mineral water of Lenkeran-Astara hydrogeotermic region

S.Sh. Salahov, Cand. in Geol.-Min. Sc.¹, U.S. Salahova²¹National Geological Exploration Service, Ministry of Ecology and Natural Resources,²Azerbaijan State University of Oil and Industry

Keywords: hydrogeotermic region, complex, horizon, spring, rate, technical checkup.

A great deal of springs of thermal and mineral water are observed in studied region. The temperature of water on the Earth surface reaches over 50 °C. Such springs as Gavzavua, Naftoni, Donuzutan, Misharchay, Alasha, Meshasu and others are characterized with high temperature and recovery rate. Currently, local population uses it medicinally. On the territory of researched region 12 wells have been drilled. As a result of studying gathered actual data (geological, hydrogeological, geophysical and other) and hydrogeological characteristics of thermal and mineral water, it can be concluded that Lenkeran-Astara hydrogeotermic region can be turned to a modern sanatorium and health resort in the future.

Lənkəran-Astara hidrogeotermik rayonu Azərbaycan Respublikasının cənub-şərq qurtaracağı - nı əhatə edir. Rayonun ərazisi Talış dağ silsiləsi, şərqi tərəfdən bitişən Lənkəran ovalığı və şimal, şimal-şərqi birləşən Muğan və Salyan düzənlərinin bir hissəsindən ibarətdir. Rayonun tərkibinə Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad inzibati rayonları daxildir. Əsas yaşayış məntəqələri Lənkəran, Astara, Masallı, Liman,

Cəlilabad və Göytəpə şəhərləri, Lerik, Yardımlı, Aşağı Nüvədi, Həftəni, Nərimanabad, Boradığah, Gərmətük şəhər tipli qəsəbələri və çoxlu sayıda irili-xirdəl kəndlərdir.

Torpaqlar əkinçilik üçün yararlıdır. Ərazinin çox böyük hissəsi meşələrlə örtülülmüş və orada nadir ağac növlərinə rast gəlinir. Qızılıağac və Hirkan qoruqları Lənkəran-Astara rayonu ərazisindədir.

Tədqiqatların aparıldığı Lənkəran-Astara hid-

rogeotermik rayonu ərazisi əsasən dağlıq, şərqi və şimal-şərqi ovalıqdan ibarət olub, Kiçik Qafqazdan Araz çayının vadisi ilə ayılır.

Dağlıq zona şimal-şərqi uzanan, Xəzər dənizi istiqamətində tədricən alçalan, bir-birinə parallel dağ silsilələri sistemindən təşkil olunmuşdur. Dağlıq zonaya şərqi dənizənən bitişən Lənkəran ovalığı, çox hissəsi dünya okeanı səviyyəsində aşağıda yerləşən maili düzənliliklərdən ibarətdir. Burada dağətəyi zonanı dövrələyən və Talış dağından axan çayların getirme konusları ilə birləşən delüvial şelf ayrılır. Ovalığın maili səthində sıfırıncı horizonta uyğun gələn terras çıxıntıları və müasir çimlilik terrası aydın izlənir.

Xəzər sahilini boyu sahildəki qum təpələri zəncirinən arasında dənizdən ayrılmış laqun və bataqlıqların zənciri uzanır.

Şimal və şimal-şərqi dənizdən Muğan, Salyan düzənlərinin Talışonu ərazisində qalxan hissənin qərb və cənub-şərqi mütələq hündürlüyü 60–100 m olduğu halda, şərqi və şimal-şərqi istiqamətində zaif meylliliyə malik olub, mənfi 5 m qədər alçalır. Burada düzənlilikin səthi dərəli-təpəli olub, şərqi getdikcə hündürlüyü 5 m olan terrasla kəsilsər.

Lənkəran-Astara hidrogeotermik rayonunun ərazisinin çox hissəsində quru yaya malik mülayim-isti iqlim müşahidə olunur. Dağlıq Talışda havanın orta illik temperaturu 9.8–10.1 °C, düzənlilikdə isə 14–14.5 °C-dir. Bəzi yerlərdə nisbi nəmlik 100–150 m-ə çatır.

Düzənlilik hissədə yağıntının orta illik miqdəri 1000 mm-dən çox, dağlıq hissədə isə 350 mm-dən azdır. Bu zaman ovalığın hissədə yay fəslinə illik yağıntı miqdərinin 6–8 %-i, dağlıq ərazidə isə 25–30 %-ə düşür. Cənubdan şimala getdikcə yağıntının və rütubətin miqdəri kəskin azalır. Ərazinin mərkəzi hissəsinin cənubunda yüksək nəmlik, yumşaq qışla xarakterizə olunan, yağıntıların bərabər paylanması müləyim isti iqlimlə xarakterizə olunur, yay müləyim isti keçir. İlin cəmi 2–3 ayı ərzində havanın orta aylıq hərarəti 22 °C-dən yüksəkdə olur.

Lənkəran-Astara hidrogeotermik rayonunun geoloji quruluşunda Paleogen, Neogen və Dördüncü Dövr yaşı çöküntülər iştirak edir. Çox güman ki, bu ərazidə toplanmamış Meotis və Abşeron yaşı çöküntülər istisna olmaqla, Neogenin bütün mərtəbələri təmsil olunur.

Paleogen sistemi – rayon ərazisində hər üç mərtəbə – Paleosen, Eosen və Oliqosen mərtəbələri ilə təmsil olunmuşdur. Paleogen epoxasında ərazinin dəniz altına daha dərin batması ilə əlaqədar bu sistem yaşılı çöküntülərin böyük qalınlığıda

(6–6.5 km) toplanmasına səbəb olmuşdur.

Paleosen mərtəbəsi çöküntüləri B.A. Renqarten tərəfindən Astara lay dəstəsi adlandırılmışdır. Paleosen çöküntüləri litoloji-mineraloji əlamətlərinin görə alevrotuffit, alevrolit və tuflu qumdaşları horizontlarına ayrıılır. Ümumi qalınlığı, 1270–1600 m-dir.

Eosen mərtəbəsi çöküntüləri – Paleosen çöküntüləri üzərində qeyri-uyğun yatır və çox böyük qalınlığa malik olmaqla üç horizonta ayrılır.

Alt Eosen (Qosmolyan lay dəstəsi) – aşağı hissədə andezitlər və andezit tufobrekciyalardan təşkil olunmuşdur. Qalınlığı 800–2000 m-dir.

Orta Eosen çöküntüləri az qalınlığa malik (500–600 m) olub, tuflu qumdaşları, tufogen alevrolitlər, gilli sıstılardan ibarətdir.

Üst Eosen (Peşər və Ərkivan lay dəstələri) – qalınlığı 1000 m-ə çatan Peşər lay dəstəsi analit-simli andezitlər, onların tufları və tufobrekciyalardan təşkil olunmuşdur. Bu lay dəstəsinə tədqiqat rayonunun cənub hissəsində rast gəlinir, şimal hissədə isə yalnız Burovar antiklinoriumunun nüvəsində rast gəlinir. Peşər lay dəstəsinin üzərində yatan Ərkivan lay dəstəsi rayonun şimal hissəsində aydın izlənir, mergellər, argillitlər və tuflu qumdaşlarından ibarətdir. Qalınlığı 300–800 m təşkil edir.

Oliqosen-Alt Miosen (Maykop lay dəstəsi) – boz, tünd boz, yaşılmış boz ranglı gillər, qumdaşları, mergellər, gilli sıstılər və tufobrekciyalardan təşkil olunmuşdur, qalınlığı 3 km-ə qədər çatır. Maykop lay dəstəsinin xarakterik xüsusiyyəti onun litoloji tərkibinin şaquli dəyişməsi və Oliqosen çöküntülərinin Ərkivan lay dəstəsi üzərində transgressiv yatmasından ibarətdir.

Neogen sistemi – Orta və Üst Miosen çöküntüləri Maykop dəstəsi üzərində uyğun yatır. Buraya Tarxan, Çokrak, Karaqan, Konq horizontlarının və Sarmat mərtəbəsinin çöküntüləri daxildir.

Tarxan horizontu – qum və qumdaşlı layıcıları olan boz ranglı əhəngli gillərdən ibarətdir. Qalınlığı 40 m-ə çatır.

Çokrak horizontu – tünd boz ranglı qumlu gillər və boz ranglı qumdaşlarının sarı ranglı mergellərlə növbələşməsindən ibarətdir. Horizontun qalınlığı – 400 m-dir.

Karaqan horizontu – boz və boz-qonur ranglı karbonatlı gillər və qumdaşlarından təşkil olunmuşdur. Qalınlığı 100 m-ə çatır.

Konq horizontu – mergel və qumdaşlı aralay və təbəqələrin iştirak etdiyi qonur-boz gillərdən ibarət olub, qalınlığı 60 m-ə qədərdir.

Sarmat mərtəbəsi çöküntülərinin qalınlığı 800

mə-qədər olub, rayonun şimal-şərq və şimal-qərb hissələrində geniş yayılmışdır. Sarmat mərtəbəsi çöküntüləri böyük qalınlıqlı boz, qonur-boz rəngli gillər, mergellər, Orta Sarmatda isə əhəngdaş və balıqquşalarından təşkil olunmuşdur.

Sarmat mərtəbəsinin gilli layları termal suların əmələ gəlməsi və saxlanması üçün perspektivsiz olub, altda yatan qatlarda zonal temperatur zonalarının əmələ gəlməsində əlverişli izolyator rolu oynayır.

Ağcagıl mərtəbəsi çöküntüləri – Üst Sarmat mərtəbəsinin yuyulmuş səthi üzərində transpresiv yataraq, əsasən gilli fasiya ilə təmsil olunmuşdur, qalınılığı 220 m-ə yaxındır.

Dördüncü Dövr çöküntüləri – Lənkəran ovalığında kontinental və dəniz mənşəli strukturlar da təmsil olunmuşdur. Xəzər mərtəbəsi çöküntüləri ovalığın bütün ərazisində yayılmış və çayların terraslarını təşkil edir. Litoloji tərkibi gillər, qumlar, çaqıl və çaydaşlarından ibarətdir. Qalınıqları 100 m və daha artıqdır. Xvalın mərtəbəsinin çöküntüləri də çay terraslarını təşkil edir. Qalınığı 20–40 m-dir.

Yeni Xəzər çöküntüləri sahil boyunca delüvial, proluvial zolaq əmələ gətirir və tərkibində gilçələr və gil təbəqələri olan kobud qırıntılı materialdan ibarətdir. Qalınığı 35–40 m-dir.

Paleogenin vulkanogen-terrigen çöküntülərindən təşkil olunmuş Talış antiklinoriumu Kiçik Qafqazın cənub-şərqi davamında yerləşir və ondan Aşağı Araz sinklinoriumu ilə ayrılır. Talış antiklinoriumunun əsas strukturları Ümumqafqaz istiqamətli uzannaya malik olub, şərqi tərəf dənək, qərbi tərəf isə tədricən enməyə məruz qalmışdır. Talış antiklinoriumunun qərb periklinalı İran İslam Respublikası ərazisindədir. Şimalda antiklinorium Kür meqasinklinoriumu ilə həmsərhəd olub, şərqdə Lənkəran ovalığından isə dərin qırılmaya keçid alan fleksura ilə ayrırlar. Talış antiklinoriumunun tektonik strukturlarının Lənkəran ovalığı hüdudlarında da nisbətən zəifləmiş formada davam etdiyi ehtimal olunur [1].

Kiçik Qafqaz – Elbrus meqantiklinoriumunun şimal qanadı təşkil edən nəhəng Talış antiklinoriumu, ikinci dərəcəli iki antiklinoriumdan və onları bir-birindən ayıran sinklinoriumdan təşkil olunmuşdur.

Conubda yerləşən Astara antiklinoriumu baş suayıcı silsilənin ərazisində yerləşmişdir. Ondan şimalda isə Alaşar-Burovar silsiləsinə təşkil edən Burovar antiklinoriumu yerləşir. Onlar bir-birindən Paleosen sūxurlarının sixilmiş izoklinal qırışıqlarından ibarət olan Yardımlı sinklinoriumu ilə ayrırlar.

Lənkəran ovalığı hüdudlarında isə Burovar antiklinoriumundan Cəlilabad sinklinoriumu ilə ayrılan Novoqolovka antiklinoriumu yerləşir.

Burovar antiklinoriumu çox yerdə Alaşar-Burovar dağ silsiləsinə uyğun gəlir. Onun on çox qalınlaşmış hissəsi Viləşçay və Bolqarçayın hövzələri altında qalır. Burada, antiklinalların tağlarında Üst Eosen çöküntüləri iştirak edir və cənubdağı eyniyəşli strukturlarla müqayisədə effuziv materialların azalması, çökəmə mənşəli argillit və mergellərin üstünlük təşkil etməsi müşahidə olunur.

Burovar antiklinoriumunun Oliqosen və Alt Miosen mənşəli qalın qum-gil çöküntülərinin əmələ gətirdiyi Cəlilabad sinklinoriumunun hüdudları daxilində bir neçə iri ölçülü yastı qırışıqlar ayrırlar.

Ümumqafqaz istiqamətli strukturlarla bərabər, qırılma pozulmaları ilə mürəkkəbəşmiş çoxlu sayıda eninə istiqamətli strukturlar müşahidə olunur. Termal bulaqların çıxışları məhz bu müxtəlif istiqamətli çatların kəsişmə nöqtəsinə təsadüf edir [2].

Talış dağ sisteminin və Lənkəran ovalığının qırılma tektonikası iki qırılma qrupu ilə xarakterizə olunur:

I qrupa Ümumqafqaz istiqamətində xətti uzanmaya, böyük uzunluğa və dərinliyə malik çatlar daxildir. Bu çatlar bir sıra vulkanik ocaqlar (Gendərə, Göveri, Qalaputa, Ləki və s.) əlaqəlidir. II qrupa antiqafqaz istiqamətli, lay və üstəgəlmə xarakterli bir sıra xırda paralel çatlarla müşayiət olunan çatlar aiddir. Bunlar əsasən Koncavuçay, Ləkərçay, Lənkərançay, Viləşçay və İstisuçayın dərələrinə uyğun gəlir. Bu çatlar termal suların əmələ gəlməsində və boşalmasında mühüm əhəmiyyətə malikdir [3].

Təsvir olunan ərazi hüdudlarında yeraltı suların yayılması və yatomının hidrogeoloji şəraitinə xarakterinə görə iki regional sahə ayrılır: Dağlıq Talış və Lənkəran ovalığı dağətəyi düzənlilik.

Dağlıq hissədə Paleogen-Neogen yaşılı sūxurlar geniş sahədə yer səthinə çıxır və yeraltı suların müasir qidalanma zonasını təşkil edir. Burada yeraltı suların lay-çat və çat-damar tipli toplanması və çıxışları inkişaf etmişdir.

Lənkəran dağətəyi düzənlilik ərazisində yuxarıda göstərilən sūxur kompleksləri 300–500 m-ə qədər dərinləşir və böyük qalınlıqla malik Dördüncü Dövr çöküntüləri ilə örtülürlər. Paleogen-Neogen yaşılı bu çöküntülərə tektonik anomaliya zonaları daxilində çat-damar, zonalardan xaricdə isə lay-çat suları uyğun gəlir [4].

Təsvir edilən rayonun stratigrafik kəsilişində

müxtəlif yayılma və yatom şəraitinə malik bir sıra sulu komplekslər ayrırlar:

Paleosen sulu kompleksi – Veşərud, Təngərud, İstisuçay və Astaraçayın yuxarı axarında rast gəlinir. Litoloji tərkibinə görə sulu kompleks aşağıdan-yuxarıya doğru üç horizonta bölünür: alevrit-tuffitlər, alevritlər və tuflu qumdaşları. Bu çöküntülərin sululuğu onların çatlılıq dərəcəsi və xarakteri ilə təyin olunur. Bulaqların hamısı enəndir. Onların debiti 0.5–0.7, bəzən isə 1–2 l/s-dir. Suyun temperaturu 8–16.5 °C, mineralallaşma dərəcəsi 0.2–1.5 q/l, tərkibi hidrokarbonatlı-sulfatlı, kalsiumlu-maqneziumludur. Maykop lay dəstəsinin kəsilişinin əsasən aşağı hissəsində (500–600 m dərinlikdə) termal sular intişar tapmışdır. Bu lay dəstəsindən keçən tektonik qırılmalarla bağlı temperaturu 37–42 °C olan üç bulaq qrupu ayrırlar. Bu bulaqların çıxış rayonunda qazılmış, dərinlikləri 300 m-dən 1013 m-ə qədər olan sekiz quyu vasitəsilə debitləri 0.3–46.5 l/s, temperaturu 31–39 °C mineralallaşma dərəcəsi 10–35.5 q/l olan sular açılmışdır. Suların kimyəvi tərkibi xlorlu-natriumlu-kalsiumludur. Hərəkət xarakterinə görə bu sular çat-damar tipli sularıdır. Bütün bulaq və quyuların 81.6 %-ə qədər azot, 11.4 %-i isə metan sırasından ibarət analoji qazlar ayrırlar. 500 m dərinliklərdə isə təbii qazların həcmi dəyişir və metan qazlarının miqdarı 77.5 %-ə yüksəlir. Lənkəran dağətəyi düzənlilikdə hidrogeoloji şəraitin yalnız litoloji tərkiblə və sūxurların kollektoru luq xüsusiyyətləri ilə müəyyən edildiyi sahələrdə, Maykop lay dəstəsinin yeralı suları aşağı temperatur (20–22 °C) və yüksək mineralallaşma ilə (35–36 q/l) xarakterizə olunur. Hərəkət xarakterinə görə bu sular çat-lay tipinə aiddir.

Üst Eosen (Ərkivan lay dəstəsi) sulu kompleksi – çatlı, tufogen, çökəmə sūxur qatından ibarətdir. Dağ yamaclarında debiti 2–2.5 l/s, temperaturu 8–16 °C olan çoxlu sayıda enən bulaqlara rast gəlinir. Suların mineralallaşma dərəcəsi 0.1–0.8 q/l olub, hidrokarbonatlı-kalsiumlu, kalsiumlu-natriumlu, bəzən hidrokarbonatlı-sulfatlı-kalsiumlu tərkibə malikdir.

Ərkivan lay dəstəsi çöküntülərinə bir sıra termal bulaqların (Baş Ərkivan, Donuzötən, Qotrusu, Mişarçay) çıxışı uyğun golur. Bu bulaqlarda suların temperaturu 49.3–64 °C, mineralallaşma dərəcəsi 17–17.6 q/l, kimyəvi tərkibi xlorlu-natriumlu-kalsiumlu tiplidir. Bulaqların debiti 9–10 l/s-ya bərabərdir [7].

Termal bulaqların çıxışı rayonunda qazılmış, dərinlikləri 270–500 m olan dörd quyu temperaturu 33–45 °C, mineralallaşma dərəcəsi 7.6–8.3 q/l, kimyəvi tərkibə xlorlu-natriumlu-kalsiumlu tipinə aid termal suları açmışdır. Quyuların debiti 8–15 q/l arasında dəyişir. Ərkivan lay dəstəsinin termal sularının qaz tərkibinin 78 %-i metan, 22 %-i isə azotdan ibarətdir. Lənkəran dağətəyi düzənlilikdən əlavətərəfli tədqiqatlarla aşkar edilmiş gizli, anomal çatlı zonalar ərazisində dərinlikləri 800–1000 m olan quyularla temperaturu 37–40 °C xlorlu-natriumlu-kalsiumlu tərkibli mineralallaşma dərəcəsi 10–36 q/l olan termal sular

açılmışdır [8].

Oliqosen-Alt Miosen (Maykop lay dəstəsi) çöküntülərin sulu kompleksi Alaşar-Burovar silsiləsi rayonunda, Təngərud çayı dərəsində yayılmışdır. Burada debiti 1 l/s-dən 3 l/s-dək, temperaturu 11–16 °C olan bulaqlarda suyun minerallaşma dərəcəsi 0.2–1.5 q/l, tərkibi hidrokarbonatlı-sulfatlı, kalsiumlu-maqneziumludur. Maykop lay dəstəsinin kəsilişinin əsasən aşağı hissəsində (500–600 m dərinlikdə) termal sular intişar tapmışdır. Bu lay dəstəsindən keçən tektonik qırılmalarla bağlı temperaturu 37–42 °C olan üç bulaq qrupu ayrırlar. Bu bulaqların çıxış rayonunda qazılmış, dərinlikləri 300 m-dən 1013 m-ə qədər olan sekiz quyu vasitəsilə debitləri 0.3–46.5 l/s, temperaturu 31–39 °C mineralallaşma dərəcəsi 10–35.5 q/l olan sular açılmışdır. Suların kimyəvi tərkibi xlorlu-natriumlu-kalsiumludur. Hərəkət xarakterinə görə bu sular çat-damar tipli sularlardır. Bütün bulaq və quyuların 81.6 %-ə qədər azot, 11.4 %-i isə metan sırasından ibarət analoji qazlar ayrırlar. 500 m dərinliklərdə isə təbii qazların həcmi dəyişir və metan qazlarının miqdarı 77.5 %-ə yüksəlir. Lənkəran dağətəyi düzənlilikdə hidrogeoloji şəraitin yalnız litoloji tərkiblə və sūxurların kollektoru luq xüsusiyyətləri ilə müəyyən edildiyi sahələrdə, Maykop lay dəstəsinin yeralı suları aşağı temperatur (20–22 °C) və yüksək mineralallaşma ilə (35–36 q/l) xarakterizə olunur. Hərəkət xarakterinə görə bu sular çat-lay tipinə aiddir.


Orta Miosen (Torton mərtəbəsi) sulu kompleksi – təsvir edilən rayonun şimal-şərq və şimal-qərb hissələrində geniş yayılmışdır. Bulaqların debiti, 0.1–0.2 l/s-dən yüksək olmamaqla, temperatur 11–16.5 °C arasında dəyişir. Sular şirin və az mineralallaşmış olmaqla (0.50–1.6 q/l), kimyəvi tərkibə hidrokarbonatlı-sulfatlı tipa aiddir.

Üst Miosen (Sarmat) çöküntülərinin sulu kompleksi – kəsilişdə gilli fraksiyaların üstünlük təşkil etməsi səbəbi ilə məhdud yayılmışdır.

Cəlilabad sahəsinin Ağdaş strukturunda qazılmış quyularla 35.3–283 m dərinlikdən debiti 0.25–0.5 l/s, Lənkəran sahəsinin Zövlə kəndinin yaxınlığında qazılmış quyudan isə 331–600 m dərinlikdən 0.5 l/s debitlə, temperaturu 22 °C olan su alınmışdır. Sular kimyəvi tərkibə xlorlu-natriumlu-maqneziumlu tipə aid olub, mineralallaşma dərəcəsi 36 q/l-a çatır.

Xəzər mərtəbəsi çöküntülərinin yeraltı suları Cəlilabad rayonu, Lənkəran şəhəri ərazilərində quyularda açılmışdır. Sulu horizontun tavani 17–200 m dərinlikdə yerləşir, qalınığı 1.5 m və 30 m arasında dəyişir. Cəlilabad ərazisində yeraltı

Səhə	Qayn xəzil məhlili	Hidrogeoloji sınaq horizontu	Sinqularların aparıldığı horizontal yatma dərinliyi, m	Məşahidaların aparıldığı il	Suyun debiti, m³/gün	Suyun tempera- turu, °C	Suların kimyəvi tərkibi (tonlar-%, mq/ekv)
Donuzötən	P ₂ ar	Bulaq	2005	1500	64	M 16.71	Cl 97.9 [HCO ₃ 1.8 SO ₄ 0.3] (Na+K) 72.0 [Ca 14.8 Mg 13.2] pH 8.4 B ₂ O ₃ 29.7
Ərkivan	P ₂ ar	Bulaq	2005	1220	51	M 18.67	Cl 99.8 [SO ₄ 1.0 HCO ₃ 0.2] (Na+K) 66.5 [Ca 27.2 Mg 6.3] pH 6.8
Qotursu	P ₂ ar	Bulaq	2005	3800	64	M 17.84	Cl 98.5 [SO ₄ 1.3 HCO ₃ 0.2] (Na+K) 64.6 [Ca 27.4 Mg 8.0] pH 6.8
Havzova	P ₂	Bulaq	2005	180	41	M 3.75	Cl 97.0 [SO ₄ 1.90 HCO ₃ 1.1] (Na+K) 60.1 [Ca 34.0 Mg 5.9] pH 7.2
Ibadisu	P ₂ ¹ +N ₁ ¹	Bulaq	2005	7500	42	M 3.65	Cl 96.9 [SO ₄ 2.1 HCO ₃ 1.0] (Na+K) 63.5 [Ca 31.9 Mg 4.6] pH 7.8
Haftoni 1	P ₂ ²	-/-	2005	110	41	M 3.87	Cl 97.3 [SO ₄ 1.9 HCO ₃ 0.8] (Na+K) 68.1 [Ca 24.8 Mg 7.1] pH 6.7
Haftoni 2	P ₂ ²	Bulaq	2005	30	30	M 4.14	Cl 95.1 [SO ₄ 4.0 HCO ₃ 0.9] (Na+K) 73.8 [Ca 24.2 Mg 2.0] pH 6.8
8	P ₂ ²	295-48	2005	-	27	M 4.03	Cl 98.1 [SO ₄ 2.9 HCO ₃ 1.0] (Na+K) 76.6 [Ca 22.0 Mg 1.4] pH 6.8
1	P ₂ ¹ +N ₁ ¹	-/-	2005	190	46	M 22.86	Cl 98.0 [SO ₄ 1.8 HCO ₃ 0.2] (Na+K) 70.0 [Ca 28.8 Mg 1.2] pH 6.8
1k	-/-	-/-	2005	116	37,5	M 3.2	Cl 96.0 [SO ₄ 2.9 HCO ₃ 1.1] (Na+K) 74.2 [Ca 24.4 Mg 1.4] pH 6.8
14	P ₂ ²	882-616	2005	-	-	M 37.85	Cl 98.9 [SO ₄ 0.8 HCO ₃ 0.3] (Na+K) 67.8 [Ca 26.9 Mg 2.3] pH 7.2 J1 27 Br 13.3
ASTARA	4	P ₂ ²	499-246	2005	2850	M 22.4	Cl 99.6 [SO ₄ 0.3 HCO ₃ 0.1] (Na+K) 69.5 [Ca 29.5 Mg 1.0] pH 6.8 J1 1.69 Br 5.85



sular zəif təzyiqli olub, statik səviyyələri yer səthindən 2.7–6 m yüksəklilikdə qərarlaşır.

Bu sahədə quyuların debiti 5 l/s-ə çatır. Burada sular hidrokarbonatlı-sulfatlı-xlorlu-natriumlu-kalsiumlu tərkibə malik oob, mineralallaşma dərəcələri 0.4–1 q/l-dir.

Lənkəran çayının götirmə konusunda minerallaşma dərəcəsi 1.2 q/l olan xlorlu-natriumlu-kalsiumlu, cənuba doğru isə minerallaşması 3.2–3.9 q/l olan xlorlu-natriumlu və natriumlu-kalsiumlu sular aşkar edilmişdir.

Xvalın mərtəbəsi çöküntülərinin yeraltı sula-

ri, Astara, Cəlilabad və Lənkəran rayonları ərazi-sində 11–17 m dərinliklərdə açılmışdır. Quyuların debiti özüaxarla 1.5 l/s-yə çatır. Statik səviyyə yer-sothindən 0.7–4.2 m yüksəklidə qərarlaşır. Suların mineralallaşma dərəcəsi 0.4–0.8 q/l olub, Xəzər dənizi istiqamətində, getdikcə şərqə doğru onların mineralallaşma dərəcəsi artır. Sular kimyəvi tərkibcə hidrokarbonatlı-xlorlu və xlorlu-hidrokarbonatlı, natriumlu-kalsiumlu və ya natriumlu-kalsiumlu-maqneziyumlu kimi təsnif olunur [9].

Gizli tektonik qırılmaların inkişaf etdiyi zona-larda dərndə yatan minerallaşmış suların Dördüncü Dövr çöküntülərinə boşalması hesabına çöküntülərin sırin suları minerallaşaraq, hidrokimyəvi anomaliya fokusları yaradır.

Lənkəran-Astara hidrogeotermik rayonunda texniki-təftiş və təmir-təcridetmə işləri əsasən termal suların axtarışı məqsədilə qazılmış quyularда, həm də tabii su termal su çıxışlarında (termal bulaqlarda) aparılmışdır. Burada termal su bulaqlarının Masallı, Lənkəran və Astara qrupları ayrırlı-ki, termal su axtarışı məqsədilə quyular da bu bu-laqların yerləşdiyi sahələrdə cəmləşmişdir. Termal su bulaqları və quyularda aparılmış texniki-təftiş, təmir-təcridetmə və hidrogeoloji tədqiqat işlərinin təsviri aşağıda verilir.

Ərkivan bulaqlar qrupu – Masallı şəhərindən 15 km qərbdə, Viləşçayın dərəsində yerləşir. O qə-dər də böyük olmayan sahədə yerləşmiş üç bulaqdan təşkil olunmuşdur. Bulaqlar kaptaj olunmuş, onların əsasında müasir tipli sağlamlıq komplek-si fəaliyyət göstərir.

Bulaqların temperaturu 50–51 °C arasında də-yişir. Bulaqların ümumi debiti 520 m³/gün təşkil edir. Bulaqların suyundan tam kimyəvi analiz üçün nümunələr götürülmüşdür.

Donuzötən bulaqlar qrupu – Ərkivan bulaqlarından 500 m qərbdə, Viləşçayın dərəsinin dik sağ yamacında yerləşir. Suları Viləşçaya tökülen iki bulaqdan ibarətdir.

Bulaqların ümumi debiti təqribən 1500 m³/gün təşkil edir. Suyun çıxışda temperaturu 64 °C-dir. Tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür.

Qotursu bulaqlar qrupu Ərkivan bulaqlarından 2 km cənub-qərbdə, Viləşçayın dərəsində yerləşir, 2 bulaqdan ibarətdir. Bulağın suyundan yerli sakinlər primitiv formada (çadır, alaçıl qura-raq) istifadə edirlər. Bulağın ümumi debiti 3800 m³/gün, suyun çıxışda temperaturu isə 64 °C təşkil edir. Tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür.

Quyu 2 (P³₂ar) – termal bulaqlardan 100 m cə-

nubda, Viləşçayın sağ yamacında yerləşmişdir. Ağzı sement tixacla hermetik bağlıdır.

Quyu 3 (P³₂ar) – Ərkivan bulaqlarından 60 m şimal-şərqdə, Viləşçayın sağ sahilində yerləşir. Quyunun istismar kəməri tamamilə çürüyüb sira-dan çıxmışdır. Ağzında fontan armaturu quraşdır-maqla üçün heç bir imkan yoxdur. Su axaraq ətraf meşəliyə yayılır, sonra isə Viləşçaya tökülr.

Quyuda hidrogeoloji tədqiqat işləri yerinə yeti-rilmiş, suyun temperaturu və debiti üzərində ölçmələr aparılmışdır. Suyun quyuğzında temperatu-ru 40 °C, debiti isə 620 m³/gün təşkil etmişdir. Tam kimyəvi analiz üçün su nümunələri götürüldükdən sonra quyuğzına sement tixac qoyularaq hermetik bağlanmışdır.

Quyu 5 (P³₂ar) – Viləşçayın sağ sahilində, Ərkivan termal bulaqlar qrupundan 700 m şimal-şərqdə yerləşir. Quyuğzı sement tixaci ilə hermetik bağlıdır.

Lənkəran-Astara hidrogeotermik rayonunun Lənkəran sahəsində Havzavua termal bulağı – Lənkəran rayon mərkəzindən 14 km şimal-qərbdə, Havzavua kəndinin 1.5 km-də yerləşir. Burada istirahət zonası yaradılmış, termal su vannaları fəaliyyət göstərir.

Suyun debiti və temperaturu üzərində ölçmə işləri aparılmış, tam kimyəvi analiz üçün su nümunələri götürülmüşdür. Suyun temperaturu çıxışda 40 °C olmuşdur. Suyun müxtəlif nöqtələrdə ölçülülmüş debitlərinin cəmi 80 m³/gün təşkil edir.

Yuxarı Lənkəran (İbadis) termal bulaqları – Lənkəran şəhərindən 14 km qərbdə, o qədər də dərin olmayan İbadis dərəsində yerləşir. Üç bulaqdan ibarətdir. Bulağın suyu əsasında yerli sahibkar tərəfindən vanna qəbul üçün otaqlar tikilmişdir.

Bulaqlarda temperatur və debit ölçmələri aparılıraq, ümumi debitin 7500 m³/gün-ə, temperaturun isə 42 °C olduğu müəyyən edilmiş, tam analiz üçün su nümunəsi götürülmüşdür. Bulaqların suyunun temperaturu bir-birindən 0.5 °C fərqlənir.

Aşağı Lənkəran bulaqları – Lənkəran şəhərindən 12 km qərbdə, Haftoni kəndindən yuxarıda yerləşir. Burada termal suların bazasında respublika əhəmiyyətli mövşümü balneomüalicə sanato-riyası fəaliyyət göstərir. İki çıxışdan təşkil olunmuş termal bulağın ümumi debiti 120 m³/gün, suyun çıxışda temperaturu isə 41 °C-dir.

Lənkəran rayonunun termal bulaqlarının yerləşdiyi sahələrdə termal su axtarışı məqsədilə qazılmış quyularda texniki-təftiş və hidrogeoloji təftiş-tədqiqat işləri aparılmışdır.

Quyu 1 (P³₂+N¹₁) – İbadis dərəsində, yuxarı Lənkəran termal bulaqları rayonunda qazılmışdır.

Quyuağzı sement tixaci ilə kip bağlıdır. Təbii su çıxışları ilə quyunun əlaqəsinin olması sübut edilmişdir.

Quyu 3k (P³₃+N¹₁) – Həftoni sahəsində, müalicə sanatoriyasının həyətində yerləşir. Suyundan sanatoriyada müalicə məqsədləri üçün istifadə edirlər. Quyunun debiti 100 m³/gün, quyuğzında suyun temperaturu isə 36 °C-dir. Tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür.

Quyu 6 (P²₂) – Astaraçayın dərəsində, Alaşa kəndi ərazisində yerləşir. Quyuğzı hermetik bağlıdır.

Quyu 7 (P²₂) – İstisuçay dərəsində, Alaşa termal bulaqları rayonunda yerləşmişdir, quyuğzı açıqdır. Əhali tərəfindən istifadə edilir. Quyuda aparılmış hidrogeoloji işlər nəticəsində quyunun debitinin 1600 m³/gündən çox, temperaturun isə 50 °C olması müəyyənləşdirilmişdir. Quyudan tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür.

Quyu 9 (P²₂) – İstisuçay dərəsində Alaşa termal bulaqları rayonunda, 7 Nə-li quyudan 300 m qərbdə yerləşir. Ağzı açıqdır. Əhali tərəfindən çimmək üçün primitiv formada tikilmiş hamamdan istifadə edilir. İstismar kəmərinin yerüstü hissəsi daşılmışdır. Quyuda hidrogeoloji tədqiqat işləri aparılmış, tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür. Quyunun debit 864 m³/gün, quyuğzında suyun temperaturu isə 50 °C olmuşdur.

Quyu 13 (P²₂) – Astara rayonunun Maşxan kəndində yerləşir. Ağzı sement tixaci ilə hermetik bağlıdır.

Lənkəran iqtisadi rayonunun termal sularının yalnız xəritasi şəkildə göstərilmişdir.

Lənkəran-Astara hidrogeotermik rayonunda termal su mineral su mənbələrində axtarış-kəşfiyyat işlərinin əvvəlki mərhələlərində, eləcə də aparılmış hidrogeoloji sınaq və yoxlama-təftiş işlərinin nəticələri cədvəldə verilmişdir.

Nəticədə Lənkəran-Astara hidrogeotermik rayonunun termal və mineral sularının sabit və elastik rejimə malik olması, onlardan müxtəlif məqsədlərlə (əsasən balneoloji) səmərəli istifadə edilməsi üçün böyük perspektivliyə malik olmasını bir daha sübut edir. Termomineral su mənbələrindən istifadə zamanı göstərilən texniki çatışmazlıqların aradan qaldırılması məqsədilə su qaynaqlarında kompleks tədqiqat işlərinin görülməsi zəruridir.

ya uğradığından içərisinə asbest boru keçirilmiş, quyu homin borunun içində işləyir. Quyuda hidrogeoloji tədqiqat işləri aparılmışdır. Quyunun debiti 288 m³/gün, suyun quyuğzında temperaturu isə 46 °C-dir. Tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür.

Quyu 6 (P²₂) – Astaraçayın dərəsində, Alaşa kəndi ərazisində yerləşir. Quyuğzı hermetik bağlıdır.

Quyu 7 (P²₂) – İstisuçay dərəsində, Alaşa termal bulaqları rayonunda yerləşmişdir, quyuğzı açıqdır. Əhali tərəfindən istifadə edilir. Quyuda aparılmış hidrogeoloji işlər nəticəsində quyunun debitinin 1600 m³/gündən çox, temperaturun isə 50 °C olması müəyyənləşdirilmişdir. Quyudan tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür.

Quyu 9 (P²₂) – İstisuçay dərəsində Alaşa termal bulaqları rayonunda, 7 Nə-li quyudan 300 m qərbdə yerləşir. Ağzı açıqdır. Əhali tərəfindən çimmək üçün primitiv formada tikilmiş hamamdan istifadə edilir. İstismar kəmərinin yerüstü hissəsi daşılmışdır. Quyuda hidrogeoloji tədqiqat işləri aparılmış, tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür. Quyunun debit 864 m³/gün, quyuğzında suyun temperaturu isə 50 °C olmuşdur.

Quyu 13 (P²₂) – Astara rayonunun Maşxan kəndində yerləşir. Ağzı sement tixaci ilə hermetik bağlıdır.

Lənkəran iqtisadi rayonunun termal sularının yalnız xəritası şəkildə göstərilmişdir.

Lənkəran-Astara hidrogeotermik rayonunda termal su mineral su mənbələrində axtarış-kəşfiyyat işlərinin əvvəlki mərhələlərində, eləcə də aparılmış hidrogeoloji sınaq və yoxlama-təftiş işlərinin nəticələri cədvəldə verilmişdir.

Nəticədə Lənkəran-Astara hidrogeotermik rayonunun termal və mineral sularının sabit və elastik rejimə malik olması, onlardan müxtəlif məqsədlərlə (əsasən balneoloji) səmərəli istifadə edilməsi üçün böyük perspektivliyə malik olmasını bir daha sübut edir. Termomineral su mənbələrindən istifadə zamanı göstərilən texniki çatışmazlıqların aradan qaldırılması məqsədilə su qaynaqlarında kompleks tədqiqat işlərinin görülməsi zəruridir.

1. Кенгерлинская Г.Б., Абдуллаева Т.Г. Термальные воды Азербайджанской ССР. Отчет ревизионно-тематической партии по составлению карт термальных вод за 1965–1967 гг., 1967, 303 с.
2. Кенгерлинская Г.Б. Геотермические особенности и гидрогеологические условия районов распространения термальных вод Азербайджанской ССР: дис. на соиск. степ. канд. г.-м. наук, 1970, 195 с.
3. Кенгерлинская Г.Б. Карты термальных вод Азербайджанской ССР. – Москва, 1973, 155 с.
4. Тагиев И.И., Ибрагимова Н.Ш., Бабаев А.М. Ресурсы минеральных и термальных вод Азербайджана. – Баку: Чашынголу, 2001, 168 с.
5. Салахов С.Ш. Бальнеологические свойства термальных вод Худатской площади Азербайджанской Республики. Санкт-Петербург // Научное мнение, 2013, № 6, с. 199–202.
6. Дадашев Ф.Г., Дадашев А.М., Кабулова А.Я. Отчет “Природные газы термальных и йодобромных вод Азербайджана и разработка поисковых критериев с проведением радиометрических исследований (1991–1993 гг.)”. – Баку, 1994, 108 с.
7. Салахов С.Ш. Ингибиторная защита от коррозии оборудования при использовании термальных вод Азербайджана // Актуальные проблемы гуманитарных и естественных наук, 2011, № 2, с. 268–270.
8. Салахов С.Ш. Йодобромные воды Шемаха-Гобустанского района Азербайджана // Журнал научных публикаций аспирантов и докторантов, 2011, № 1, с. 82–85.
9. Салахов С.Ш., Нифтиев Ш.И. Водоносность пород мезо-кайнозойских отложений Алазань-Агречайской долины Азербайджанской Республики. Казахстан, Актау, Материалы международной научно-практической конференции “Современные проблемы нефтегазового комплекса Казахстана”, т. I, 2011, с. 138–140.

References

1. Kengerlinskaya G.B., Abdullayeva T.G. Termal'nye vody Azerbaidzhanskoy SSR. Otchet revizionno-tematicheskoy parti po sostavleniyu kart termal'nykh vod za 1965–1967 gg., 1967, 303 s.
2. Kengerlinskaya G.B. Geotermicheskie osobennosti i gidrogeologicheskie usloviya rayonov rasprostraneniya termal'nykh vod Azerbaidzhanskoy SSR: dis. na soisk. step. kand. g.-m. nauk, 1970, 195 s.
3. Kengerlinskaya G.B. Karty termal'nykh vod Azerbaidzhanskoy SSR. – Moscow, 1973, 155 s.
4. Tagiyev I.I., Ibragimova N.Sh., Babayev A.M. Resursy mineral'nykh i termal'nykh vod Azerbaidzhana. – Baku: Chashyoglu, 2001, 168 s.
5. Salakhov S.Sh. Balneologicheskie svoistva termal'nykh vod Khudatskoy ploshchadi Azerbaidzhanskoy Respubliki. Sankt-Peterburg // Nauchnoe mnenie, 2013, No 6, s. 199-202.
6. Dadashev F.G., Dadashev A.M., Kabulova A.Ya. Otchet “Prirodnye gazy termal'nykh i yodobromnykh vod Azerbaidzhana i razrabotka poiskovykh kriteriyev s provedeniem radiometricheskikh issledovaniy (1991–1993 gg.)”. – Baku, 1994, 108 s.
7. Salakhov S.Sh. Ingibitornaya zashchita ot korrozii oborudovaniy pri ispol'zovanii termal'nykh vod Azerbaidzhana // Aktual'nye problemy gumanitarnykh i yestestvennykh nauk, 2001, No 2, s. 268-270.
8. Salakhov S.Sh. Yodobromnye vody Shemakha-Gobustanskogo rayona Azerbaidzhana // Zhurnal nauchnykh publikatsiy aspirantov i doktorantov, 2011, No 1, s. 82–85.
9. Salakhov S.Sh., Niftiyev Sh.I. Vodonosnost' porod mezo-kaynazoyskikh otlozheniy Alazan'-Agrichayskoy doliny Azerbaidzhanskoy Respubliki. Kazakhstan, Aktau, Materialy mezdunarodnoy nauchno-prakticheskoy konferentsii “Sovremennye problemy neftegazovogo kompleksa Kazakhstana”, t. I, 2011, s. 138-140.